

Rövşən Novruzoğlu son dövrün ən möhsuldar müəlliflərindəndir. O, Kanada, ABŞ və İtaliya kimi mühüm dövlətlərin universitetlərində fəaliyyət göstərən strateji araşdırımlar mərkəzlərinin həmsədridir. Onun bilavasitə erməni işgalına məruz qalan Dağlıq Qarabağ torpaqlarında gedən proseslərlə bağlı "Qarabağ: nəzarətsiz zona", "Qarabağ: terror edilmiş torpaq", "Genosid", "Erməni terroru və çirkli pullar", "Dövlətçiliyimizə tehlükə mənbələri" (5 cilddə) və sair tədqiqat əsərləri oxucular arasında çox maraqla qarşılanıb. Sadalanan kitablar onun ədəbi-publisistik əsərlərinin kiçik bir qismidir. O, bu gün də tədqiqatlarını böyük enerji ilə davam etdirməkdədir.

* * *

Bu günlərdə görkəmli tədqiqatçı alimin "Mənə imkan verin..." adlı publisistik povesti oxucuların ixtiyarına verilib. Kitabin nəşriyyat qeydində verilən məlumat əsərin motivi haqqında xüsusi oxucu marağı yaradır: Vaxtilə Böyük Britaniyanın 1945-ci ildə ikinci dəfə baş naziri seçilmiş Uinston Çörçill demişdir:

İran xalqı üçün çox vacib və gərəkli olan tədqiqatlarının taleyi nənə əbədi yaşamasına haqq qazandırdı..."

Gününü xəstəxanalarda keçirən, bir baş ağrı dərmanı üçün içində haqq-hesab quran, kitablarını qoltuğuna sixib, qapı-qapı gəzən... alım sizdən nə istədi ki?... Ailəsi üçün, övladı üçün... itinizə, pişiyinizə verdiyiniz çörəyin bir qırığını istəyir...

İmkan tapın, haqqını qaytarın...

RÖVŞƏN NOVRUZOĞLU

MƏNƏ İMKAN VERİN...

(Bir elmi-tədqiqat institutunun kontekstində
yasılmış alım ömrü)



ALIM ÖMRÜNƏ ELEGIYA,

yaxud Rövşən Novruzoğlunun yeni publisistik povesti haqqında

"Mən bu dünyaya sizin, cəmiyyəti yaradan və dəyişən istedadınıza baxıb "Şah" dedim. Amma təssüf və həyəcanla bildirirəm ki, ağır həyatınız və güzəranızın məni mat qoydu".

Bu maraqlı müraciət əslində, əsərin çox ciddi mövzusundan xəbər verir. Müəllif ədəbi qəhrəmanını bir çox çıxılmazlıqlardan keçirir. Onun iradəsini sınağa çəkir. Qəddarlıqla humanizmin, xeyirlə şərin qarşılaşmasında əsil insan obrazının yaşamalı olduğu facianə durumu qələmə alır. Əsər həcmə kiçik olsa da, böyük mətləblərden bəhs edir. İnsanların psixoloji durumu, kənddə yaşayışın mənzərəsi, şəhərdəki həyat tərzi, elm almındəki ziddiyətlər fonunda müxtəlif sənət və peşə adamlarının elm və qeyri-elm sahəsində işləyən şəxslərin kimlikləri öz əməllərində görünür.

Müəllif əsərini sanki mətləbə dəqli olmayan bir pritça ilə bitirir: "Ömrü-günü dəli olan... acıdan qan qusan bir alim sizdən nə istəyir ki... çörək... çörək... çörək... qoy yavanlıq sizin olsun. Qapınızdakı itlərin olsun. Amma şahin arvadı orindən fərqli olaraq ölkədə sayılıb-seçilən qələm sahibi, professor Məhtəvi adlı bir alimə, elm xadiminə əl uzatdı, onu bataqlıqdan çıxarıb məşhur etdi, kitablarını çap etdirdi, tədqiqatçı üçün yollar açdı, məktəb yaratdı. Günlerin bir günü Məhtəvi vəfat edərkən özündən sonra vəsiyyət yazılımış bir məktub qoyur. O, yazırıdı: "...Mən öz xalqımdan istərdim ki, mənim adımı çökəndə, xanım Fərəhin də adını çəksin. Çünkü mənim kitablarımın,

Akademik köksünü ötürdü. məktubu büküb; mən, - dedi, bu məktubu özüm qoyacam məzarın üstünə. Dəriixa...". Rövşən Novruzoğlunun zəngin fantaziyası, dilin incə laylарından ustalıqla bəhrələnməsi ona imkan verib ki, oxunaqlı bir əsəri araya-ərsəyə götürsin.

"Mənə imkan verin..." publisistik povestində danışan və danışmayan, susan və susmayan insanlar qarşı-qarşıya getirilir. Sanki vicdanlar vuruşur. Gördüyü haqsızlıqlara göz yuman, ancaq öz güzərəni haqqında düşünən birisinin cəmiyyətə verdiyi ağıl dozasına Rövşən Novruzoğlu onun öz sözlərilə qiymət verir: "Sən çox danışırsan. Eşitsələr sənin üçün yaxşı qurtarmaz. Mən də bunları bili-rəm, amma susuram. Sən fikir vermirsən ki, elmlər doktorları, fəlsəfə doktorları susur? Sən onlardan güclü olacaqsan? Görmürsən ki, Künə xanımın vaxtında nə qədər dəyərli alımları çıxırbılar? dəyərli adamların yerinə nə qədər dəyərsiz adamları götürüb'lər? Təmənna da öz yerində. Bizimki gözətçiliklidir".

Cox aydın və sərrast müşahidələr əsasında yazılmış əsərin baş qayəsi insani qorumaq, insani daha uca bayraq kimi görmək fikrinin təlqinidir.

Rövşən Novruzoğlu sözünü deməyi bacaran, həm istədadi, həm də casarəti ilə fərqlənən yazıçıdır. Əsər oxumaq üçün yazılır. Rövşən Novruzoğlunun yazdıqları oxunan əsərlərdir.